



RZA RZAYEV,
Rejissor, aktyor

"Böyük İsgəndərin, Sezarın və Napoleonun ordularıyla edə bilmədiklərini "Hollywood" sineması Alfred Hitçok filmləriyle etdi və kainatı ələ keçirdi".

J.L Godard

Bu haqda çoxdan yazmaq istəyirdim. Bəzi səbəblərdən yaza bilmirdim: kimisinin qəlbine dəymək, kimisinin filmini şəhər etmək və gələcək festivallara gedən yoluma daş atmaq istəmirdim. Amma bizim üçün Azərbaycanın maraqlarından üstün heç nə yoxdur və olmayıacaq da, buna görə də yazmaq qərarına gəldim - nəticəni düşünmədən.

Uzaqdan gəlirəm, yazdırca uzanır, uzatmaq da istəmirəm. Ha çalışıram konkret edim, olmur. Onsuz da biz elə məllətlərənək ki, bir "Quran"lıq söz dənişib başa sala bilmədiyimiz adamları bir təpik-şillə ilə başa salıraq! Bu dəfə sözə anlatmağın qabağa düşməsini istəyirəm.

Birinci

size festivalların məqsədlərini bildiyim qədər açıqlayırm. Sözsüz ki, hərfi mənada yox, bir az obrazlı, yəni özlərinin nə qədər istəsələr də örtə bilmədikləri tərəflərindən, çöldə qalan yanlarında.

Festivalları yaranan təşkilatlar, insanlar, bu təşkilatların və insanların da məqsədi var. Həm də mənsub olduqları millət və dövlətləri var, üzdə səhbət kinonun, sənətin dəyərləndirilməsindən gedir, alt qatda isə ideoloji, teoloji, politoloji və iqtisadi məsələlər yatır.

Əslində bunlar tek festival filmlərinin sırları deyil, kinonu "yenidən" yarananların və bugün kinonu idarə edənlərin sırlarıdır. Əslinə qalsa, bizdə və başqa bizim kimiləri üçün sirdir, onlar üçün isə bu sırlar əvvəl özləri üçün məcburi qanun, sonra isə başqalarını məcburətmə qaydasıdır.

Amerikada, yəni Hollivud yaranandan bir az keçəndən sonra kilsənin film çekimi üçün qoyduğu senzuranın adı "Hays qanunları" (kodları) kimi tanındı və təqdim olundu.

60-ci illərə qədər məcburi idi, 60-ci illərdən sonra məcburiyyət ortadan qaldırıldı və bunun da köklü səbəbləri var.

Müasir dövrdə çəkilən filmlərdə "Hays kodları"nın, hamısı olmasa da, bəziləri və daha vacibləri yənə də yaradılmış daxili məcburiyyət əsasında "görünməz" olsa da, çox hallarda göz-

"FESTİVAL FILMLƏRİNİN GİZLİNLERİ VƏ SİRLƏRİ

lərdən yayılmır. Artıq demək olar ki, bir neçəsi, yəni ən vaciblərini saxlayıb qalanlarını ortadan qaldırıblar ki, başqa yerlərdə ortalığı qata bilsinlər.

Bu kodlardan bir neçəsi ilə sizi tanış edəcəyəm, yəni biza açıqladıqları qədərini. Oxumağa gedən kimi, bu kodlarla tam tanış deyildim.

Ölkəmizdə nə kinoşunaslardan, nə rejissorlardan, nə sənaristlərdən, nə də metbuatdan oxumamışdım və ya eşitməmişdim. **Bu günə qədər də, bizdə kiminsə bu haqda danışdıǵına və ya yazısına rast gəlməmişəm və bu hal təəssüfedicidir.**

Kodlardan bir neçəsi

ilə tanış olun:

- ehtiraslı öpüşmə, ehtiraslı sevişmə səhnələrinə əsla icazə verilmir;

- kobud, söyüslü mətnlərlə açıq-saçıq, ədəbsiz danışmalar qadağan edilir;

- tanrıya, peyğəmberinə hörmətsizlik ehtiva edən metn, göründülər qadağan edilir. Dini ünsürlərin gülməli olaraq göstərilməsi qadağandır;

- çıpaqlıq qadağan edilir. Soyunma və geyinmə səhnələri filmlərdə göstərilmir;

- amerikan bayrağı filmlərdə diqqətlə istifadə edilməli, xalqa mal olmuş (xalq üçün nə isə edən) şəxslər yaxşı, ədalətli bir şəkildə göstərilməlidir.

İndi isə sizə niyə 60-ci illərə qədər bu kodların Hollivudda məcburi olduğu və 60-ci illərdən sonra ortadan qaldırıldığı səbəplerini bir az fərqli formada, yənə də onların bizim bilmək istəmədiyimiz formasında analiz edim.

Hollivudda 60-ci illərə qədər ancaq Amerika və amerikalılar üçün film çəkdilər. Demək olar ki, heç bir film gəlir gətirmədi. "Gizli əl", yəni sərr adlandırdığımız əl bu işləri yönəldi.

Amerika cəmiyyətinin müqavimət sistemi gücləndirildi. Xüsusi yapımcılar yetişdirildi, yapımcılar isə Hollivudda Amerika maraqlarını şərəf məsələsinə çevirə bildilər.

"Sənət şərefi", "rejissor şərefi" anlayışı ilə Amerikanın dövlət və milli maraqları eyni tutuldu. Yəni 60-ci illərə qədər olan məcburiyyət Amerika dövlətçiliyi üçün idi, gəlir maraqlı deyildi və önem daşıyırdı. Maliyyəni isə yapımcılar vasitəsilə "gizli əl" əldə edirdi. Sərmayə qoyuluşu məqsədli idi və gələcəkdə öz maddi ziyanını artıqlaması ilə ödəyəcəki.

60-ci illərdən sonra çəkilən filmlər "başqa" ölkələr üçün çəkildi və senzura, yəni "Hays qanunları" rəsmi olaraq ortadan qaldırıldı. Filmlər xarici bazarı hədəf aldı, guya, senzuranın aradan qaldırılması Hollivud ya-

pımcılarının etiraz və qiyamının nəticəsində oldu və bu yapımcılar filmləri ilə başqa ölkələrdə etiraz və qiyamlar yaradıb yaxşı gəlirlər əldə etdilər.

Artıq yeni çəkilən filmlər Amerika cəmiyyəti və dövləti üçün təhlükə yarada bilməzdi, çünkü onlar birinci mərhələni keçdilər, cəmiyyət hazırlanı, başqa ölkələr isə hazırlıqsız yaxalandılar.

Su hövzəsi tikib sonra suyun ağızını açıdilar. Su hövzəsi təkmeyən, tədbir görməyən, hazırlıqsız olmayan cəmiyyətlər suyun altında qaldılar ve qalırlar. **Bu proses də Amerikanın milli və dövlət maraqları üçün edildi.**

"Gecikməklik" (öncəki prob-

Bu prosesdə

də birinci mərhələni vaxtında uğurla keçən Amerika üçün ikinci mərhələ təhlükə yaratır. Yenə birinci mərhələni keçməyən ölkələr ikinci mərhələyə hazırlıqsız yaxalanırlar və tövsiyələr məcburi xarakter alır. "Gecikməklik" sindromu yenə özünü göstərir.

Məsələn, ölkəmizdə yüksək vəzifə tutan düşmən millətin nümayəndəsinin edəcəklərini təsəvvürümüzə gətirək. Cəmiyyət buna hazır deyil, səhbət başqa millətin nümayəndəsinin vəzifə tutmasını qəbul etməkdən getmir. Həmin şəxsə tabe olan fəndlər, yəni bizimkiler, məmurlar coxluğu onun bü-



lemin həllində geridə qalmaq) sindromu öz işini görməyə başladı, illərlə bir çox cəmiyyətlər və dövlətlər bundan əziyyət çekməli oldu. **Görünməz təhdid və işgal belə başladı.**

Bu proses başqa sahələrdə də özünü göstərdi. Yeni siyasetdə "demokratiya heç bir dövlətin daxili işi deyil" şüarı ilə. Necə?! Milli və etnik məsələlərə zamanında doğru yanaşma ilə. Amerika dövlətində və cəmiyyətində 60-ci illərə qədər qaradəriliilərə olan və onlardan olmayanlara olan münasibəti yadınıza salın. Yağışlı havada "qaralara" çöle çıxmaya icazə verilmirdi və soyqırımlar tarixi, bölgədə özünə yeteme Bunları nə üçün edirdilər? Amerikanın milli və dövlət maraqları üçün.

2000-ci ildə

isə qaradəriliini Amerikaya prezident seçdilər. Artıq qaradəriliinin prezident olması Amerika üçün heç bir təhlükə yarada bilməzdi. Amerika cəmiyyətinin müqavimət sistemi gücləndirilib, institutları yaradılıb, idarəetməyə və Amerika dövlət siyasetinə bir fərdin təsir qüvvəsi sıfra bərabərdir. Bu addım yənə də Amerika dövləti üçün atıldı, yəni əldə "bayraq" etmək üçün - və bu proses başqa ölkələrdə başqa və fərqli formada həyata keçirilməye başladı - "Demokratiya budur, demokratiya bunu tələb edir. Biz edə bilirik, siz niyə etməyəsiniz?! Bizdə təhlükə yaratmış, sizdə niyə yaratsın?!"

Qatı millətçilik prosesi

zənin, rəqabətin mənasızlığını anlayıb sinemalarını fərqli yaradılar, filmlərini "başqa" dillə, yəni öz filmlərini öz dilləri ilə danışdırmağa başladılar. Fərqli film dili, anlatım (ifade) yolu seçdilər. Fransız "Yeni Dalğa" sineması buna örnəkdir. Avropa Amerika kimi oyuncunu yox (ulduz filmləri), yönetməni özə çıxardı, yönetmən filmi yaratdı - *auter yönetmən* (auteur - xüsusi təsir gücünə malik müəllif-rejissor), yaradıcı, yaradan səviyyəsi.

Hollivud aktyor üzərindən, yəni aktyoru tanrılaşdırıldı, Avropa isə yönetməni - bunları insanları, döyünlərin xilaskarları kimi anladılar. Sonda Avropa rejissorları mühakimə etdikləri Hollivudun taktiki cəhətdən yolları tutdular, fərqli dil seçsələr də.

Qatı millətçilik prosesi

keçən Avropa yeni prosesə qədəm qoydu, millətçilik prosesini başqa ölkələrə ixrac etdilər. Büttövləri, böyükələri kiçiklərə böldülər. Bir çox ölkələri millətçilik ideyası ilə parçaladılar, ərəbləri isə, yəni eyni milləti təriqət ilə kiçik və çoxlu dövlətlərə böldülər. Özlərinin həll edə biləmədiyi problemi başqalarının probleminə çevirib onların eli ilə həmin problemi həllinə nail olular. Öz xəsteliklərini başqalarına, özlərindən olmayanlara keçirib, onların üzərində təcrübə aparıb, həm müalicə yolunu, həm də dərmanını tapıb özlərini müalicə etdilər, onları isə xəstelik altında saxlayıb idarə etdilər və sonra dərmanlarını onlara satıdlar.

Sonra bu prosesi Avropa sənətə etməyə başladı - "Sənət sənət üçündür" şüarı ilə. Yenə "sənət dövlət, millət və insanlar üçündür" prosesini keçməyən cəmiyyətlər hazırlıqsız yaxalandı, başqalarını bu devizlə işğal etməyə başladılar, orduğun tərk etdiyi yerlərə kino girdi.

Keçək heç vaxt ortadan qaldırılmayan kodlara. O kodlar həmişə əsasdır ki, teoloji məna daşıyır.

Çəkilən film sənət baxımından da üst səviyyədə olmalıdır, bu əsasdır və bu əsasın içinde, lap ele üstündə də bu kodlar olmalıdır, görünməz halda, yoxsa hər şeyi görməzdən gələ bilərlər. **Sənətdə "görünməzlik"** anlayışı var, yəni açıq-aşkar yox, gözə soxmadan, aşkarlığı hiss etdirmədən. Görünən içindəki görünməzlərdir görünəni daha mənalı edən, görünən edən.

Bu kodlar səhnəyə görə məna daşıyır, anlam yaradır, bəzən isə sadəcə "olmalıdır" deyə məcburidir. Yoxsa, səni özlərindən saymazlar, özgəsi kimi qiymət verərlər.

(ardı növbəti sayımızda)